

# **XİLAS EDƏN MATROS VƏZİFƏSİ ÜZRƏ MÖVZULAR**

1. Suya düşmüş və ya boğulanlara suda və ya sudan çıxarıldıqdan sonra ilkin tibbi yardım göstərmək
2. Avadanlıqların saxlanması, yoxlanılması və işçi vəziyyətə gətirilməsi qaydaları
3. Üzgüçülüyn, suya baş vurmanın və suda boğulanların azad edilməsi fəndlərini və qaydaları və tutmalardan azad olma üsulları
4. Zərərçəkənə ilkin tibbi yardımın göstərilməsi qaydaları və üsulları
5. Xilasetmə məntəqəsində xidmətin təşkili
6. Aleksandrov kəndirinin atılması qaydaları
7. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydaları

**1. Xilasedən-matros neçə metr hündürlükdən suya tullanmağı bacarmalıdır?**

- A) 7m
- B) 10m
- C) 8m
- D) 9m
- E) 12m

**2. Xilasedici dairə günün istənilən vaxtında aydın gözə çarpan olması üçün o, hansı rənglərlə boyalanır?**

- A) Ağ - qara
- B) Narıncı- ağ
- C) Qara – boz
- D) Göy-qırmızı
- E) Sarı-qəhvəyi

**3. Aleksandrov kəndirinin uzunluğu neçə metr olur?**

- A) 25m-dən 35m-ə qədər
- B) 25m-dən 50m-ə qədər
- C) 50m-dən 60m-ə qədər
- D) 30 m-dən 55 m-ə qədər
- E) 35 m-dən 45 m-ə qədər

**4. Xilasedici gödəkçə hansı məqsəd üçün nəzərdə tutulub?**

- A) İnsanı suyun dibinə çəkmək üçün
- B) Yanğından qorunmaq üçün
- C) İnsanı suyun üzərində saxlamaq üçün
- D) İnsanı küləkdən mühafizə etmək üçün
- E) Yağışlı havada islanmaqdan qorunmaq üçün

**5. Suda boğulanı sudan çıxartdıqdan sonra ilk tibbi yardım kim tərəfindən göstərməlidir?**

- A) Mexaniklər
- B) Tibb işçisi və tibbidən anlayışı olanlar
- C) Xilasedən matroslar
- D) Həkimlər
- E) Tibb bacıları